

Lütfi Zadə :

# Azərbaycanın İKT sahəsində potensialını aydın görürəm



Dünya şöhrəti azərbaycanlı alim Lütfi Zadənin APA-nın ABŞ bürüsuna müsahibəsi

Dosyə: ABŞ-in Kaliforniya ştatının məşhur Berkeley Universitetinin Kompyuter Mühəndisliyi Kafedrasının rəhbəri, həmyerimiz Lütfi Ələsgərzadə (Zadə) 1921-ci ildə Bakı şəhərində anadan olub. Bundan 11 il sonra o, Tehrana köçüb və orada elektrik mühəndisliyi fakültəsində ali təhsil alır. Daha 12 il sonra isə, 1944-cü ildə o, ABŞ-in Massachusetts Texnologiya Institutuna daxil olur, 1948-ci ildə Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alır. Həmyerimiz 1959-ci ildən bu günək Kaliforniyanın Berkeley Universitetində elmi fealiyyət məşğuldur. L. Zadənin nəzəriyyələri Yaponiya, Çin, Koreya və digər dövlətlərin iqtisadi dırçılışına ehamiyyətli təsir göstərir. O, dünən 26 ilin ocagiñin professoru, onlara nüfuzlu emili mukafatların sahibidir.

- **Siz bir səra dünən şöhrəti və inqilabi Qeyri-Solis Məntiq (Fuzzy Logic Theory), Təsərütatlar, hələdə Sistemlər nəzəriyyələrinin mülliiflisiniz. Bu nəzəriyyələr Yaponiya, Çin və s. ölkələrin iqtisadiyyatına ikinçi nəfəs verib, onları dünən ya liderlərinə çevirib. Amma hər zaman bu yenil ideya və innovasiyalara ABŞ həssaslaşdı. Qeyri-Solis Məntiq Nəzəriyyəsinə ilk dəfə ABŞ-in deyil, Yaponiyanın məraq göstərməsi nə ilə bağlıdır?**

- Bəlli, hesab edirəm ki, bu sahələrin sayı artacaq. Lakin bunun razılıqların da var. ABŞ-da problem ondan ibarətdir ki, ölkənin bir çox institutlarında Qeyri-Solis Məntiq Nəzəriyyəsinə esaslanan dərs

“Bakıda keçirdiyim 10 il mənə çox böyük təsir göstərib və insan kimi formalaşmağında müstəsna rol oynayıb”

Bunun bir neçə sabəbi var. Əvvələ, onu qeyd edin ki, nəzəriyyənin başlığından olan “qeyri-solis” sözü ingiliscə dillina “qeyri-daqiq” kimi də tacümə olunur. Ona görə də, bəzi insanlar nəzəriyyəmin qeyri-daqiq olduğunu düşünürler. Daha vacib məsələ isə onurla bağlıdır ki, yaponlular hər zaman onurla üçün məraq keşb edən xarici yeniliklərə dögüqtə yanaşırlar. Əvvəllər Gündöngər olaqlı orijinal ideyalar, nəzəriyyələr deməsə olar ki, yox səviyyəsində olub. Manim ilk elmi işim 1965-ci ildə çap olunub və cəmi bir il sonra Yaponiya alimləri mənə bildirlər ki, onlar nəzəriyyəmələr maraqlanır və yeni ideyalarını da təqdim etdilər. 1968-ci ildən isə ölkənin elmi jurnallarında Qeyri-Solis Məntiq Nəzəriyyəsi ilə bağlı məqalələr dərc olunmağa başlıdır. 1972-ci ildən Yaponiyanın müxtəlif şirkətlərindən konfranslar keçirilib. Çünkü onlar bu nəzəriyyənin yaradıldığı potensialı görürdülər. Sovet İttifaqı və ümumiyyətli SSRİ-nin nəzarəti altında olan Şəhəri Almaniya, Ruminiya, Bolqarıstan və s. dövlətlər de ABŞ-dan fərqli olaraq buna maraqlı göstərirdi.

Amerikada isə vəziyyət bir qədər fərqlidir. Burada hər bir sahədə, o cümlədən elmdə ciddi rəqəbat var, alımlar mülliiflər olduları ideyaları, konsepsiyaları satırlar. Buna görə də digər universitetlərdən mənənə nəzəriyyəni münasibat yaxşı deyildi. Bələ hallarda ABŞ-də məşhur olan NIH (Not Invented Here), yəni “burada icad olunmayıb” sindromu mövcuddur. Nöticəde, bu gün Yaponiyada Qeyri-Solis Məntiq Nəzəriyyəsi esasında 4700 elmi ixtira patentləşdirilmişdir, ABŞ-da bu göstərici 1700-a bərabərdir.

- **Sizin nəzəriyyələrin bir çox sahələrdə, kosmosdan başlayaraq onkoloji xəstəliklərin diagnostikasına kimli onlara istiqamətlərdə istifadə olunur. Sizca, xəzin 10-20 ilə bu sahələrin sayı artacaqmı?**

- Bəlli, hesab edirəm ki, bu sahələrin sayı artacaq. Lakin bunun razılıqların da var. ABŞ-da problem ondan ibarətdir ki, ölkənin bir çox institutlarında Qeyri-Solis Məntiq Nəzəriyyəsinə esaslanan dərs

tədris olunmur. Yaponiya, İspaniya, Almaniya və bir çox digər ölkələrdə isə öksinə, tədris olunur və mütəxəssislər hazırlanır. Məsələn, Almaniyadın “Volkswagen” avtomobilərinin yeni modellərinin istehsalında istifadə olunan sürlərlə qutuslu məhz bu nəzəriyyənin prinsipləri esasında işləyir. Bəli ki, Almaniyadın Maq de Burq Universitetində bir professor tələbələrə qeyri-solis məntiq dərsini keçib və onun bir tələbəsi elmər doktoru dərəcəsinə tibdil olundan sonra “Volkswagen”da işə düzülib, bu nəzəriyyənin müsəssəsinin işində töbüq etməyə başlıyır. Bu ideya Yaponiyanın maşınçırma sektorunda da geniş istifadə edir. Ümumiyyətə, bu nəzəriyyə esasında təxminən 50 min elmi iş yazılib. Mənim çalışığım universitetin kitabxanasında isə xüsusi bir canlı komputer qrafiki qurulub. Həmim qrafik bu nəzəriyyəyə artan maraqlı ekipdir. Sovet İttifaqı və ümumiyyətli SSRİ-nin nəzarəti altında olan Şəhəri Almaniya, Ruminiya, Bolqarıstan və s. dövlətlər de ABŞ-dan fərqli olaraq buna maraqlı göstərirdi.

Bu gün Yaponiya, Çin, Tayvan, Koreya və digər ölkələrdə möjədat texnikası, video kameralar, foto aparatları və s. avadanlıq növləri qeyri-solis nəzəriyyə esasında yığılırlar, sits mağazalarında isə qıymət kağızlarında “fuzzy” söyü dərəcədə olunur. Yeni artıq bu söz gündəlik fiksikondax daşılı obub. Bu ölkənin en iri korporasiyalardan olan “Honda”, “Mitsubishi”, “Sony” və s. bu nəzəriyyəyənən geniş istifadə edir. Tekce “Omron” şirkəti qan təzyiqi ölçün cihazlarının saltalandı ildə 1 mld. dollar qazanır.

- **Elmindən uzaq olan insanlara sadə dilla Qeyri-Solis Məntiq Nəzəriyyəsinə necə izah edərdiniz?**

- Dünyada klassik iki rəqəmli məntiq nəzəriyyəsi mövcuddur. Bu nəzəriyyədə hər şey iki diametral fərqli hissəyə bölünür: heqiqit və yalan. Lakin bizim dünya belə qurulmayıb. Bizim dünyada hər şey mərhələlərə bir vəziyyətdən digərinə keçir. Məsələn, insanlar bir günde qoçalmaları və bu proses mərhələlərdir. Klassik nəzəriyyə ilə mənə nəzəriyyəm arasında esas fərqli bundadır. Lakin riayiyat məktəbində çox rə-

qəmli məntiq nəzəriyyəsi da var. Burda bütün məsəllələr mərhələlər yanaşılır. Qeyri-Solis Məntiq Nəzəriyyəsi isə daha darın araşdırma usuludur. Qeyri-Solis Məntiq Nəzəriyyəsi insanın düşünmə tarzına, onun məntiqindən ibabətinə da-

daça çox yaxındır.

- **Siz elmdən kənar fotoşəkil çəkməklə da maraqlanırsınız. Tanınmış insanların foto-pəratibinizin obyektivinə kimlər düşüb?**

- Düzdür, men fotoşəkil çəkməklə maraqlanırdım. Lakin men yalnız fotoportretlər üzrə işləşmişəm və paparazlıklar kim, icazəsiz bir çox maşhur insanları çəkmışdır. Onların arasında ABŞ-in səbiq prezidentləri Nixon və Truman də olub. Fotoaparatomu obyektivinə düşmən digər maşhurlar sırasında isə artıq icazə ilə fotosu çəkilmis bolşevik inqilabın feallarından olan Aleksandr Kerenski vər. O, ABŞ-da SSRİ və Rusiya haqqında çap etdirildiyi kitabın sahifəsində mahz manım çəkdiyim fotosu vurub. Ümumiyyətde isə, Rostropoviç, Qalina Vişnevskaya, Svyatoslav Rixter kim? 50-ya yaxın tanınmış şəxslərin şəkillini çəkmə mənə nəsib olub.

- **Bakı haqqında hansı xatırınız qalıb?**

- Cox who olsunda çox müsbət. Men iləddə tək usaq oılmamış və valideyinərən manım bütün isteklərimi yerinə yetiriblər. Evinizdə 2000 kitabdan ibarət kitabxananı olub. Bəzi uşaqlar artıq diqqətən korandasalar da, valideyinərən manı erköyün böyütməyib. Özümən dərk edəndən ələmə maraqlanmışam. Olduğuma çox mütlək edirdim, indiyədək “Bakinskiy Rabociy” qəzətinə oxumagımı xatırıyram. Ümumiyyətə, Bakıda keçirdiyim 10 il mənə çox böyük təsir göstərib və insan kimi formalaşmağında müstəsna rol oynayıb. Bilərsiniz, mən heç vaxt più maraqlanmadı, böyük evlər, bahalı maşınlara sahib olmaq arzusunda olmamışam. Məsələn, yolda yoldaşım sürdüyü avtomobil 20 ilin müşinidir. Bu, lükriime, sovet dövrünün güclü ideologiyasının nəticəsidir.

Bizim üçün qəhrəman alımlar, mühəndisler olub. Əgər bu gün man həlsə də elmə meşgul olursam, bu, Bakıda manə aşşalanın dayarlırlarla bağlıdır.

- **Bu gün Azərbaycan hökuməti yüksək texnoloji sahələrin inkişafına xüsusi diqqət yetirir. Bu yaxınlarda İsa ABŞ-da safərdə olan Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla aranızda bù məsələ ilə bağlı maslahatlaşmalar aparılıb. Azərbaycanın İKT sahəsində inkişaf-perspektivlərinə inanırızzı?**

- Men bu potensialı aydın görürməyəcəyim. Azərbaycanda Əli Abbasov kim-fe mi fləş işləyən nazirlər var, man onurla artıq 2-3 dəfə görüşmüsem. Həmçinin alim Rafiq Əliyevin de adını çəkmək istərdim, manım ona böyük ragbatım var. Həsab edirəm ki, yüksək texnoloji sahələrin inkişafını dövlət dəstəkləməlidir. Əgər Asiya dövlətlərinin inkişaf yoluna diqqət yetirək görərik ki, bu dövlətlərde inkişaf məhz ciddi dövlət dəstəsi ilə olub. Bəs sabəbdən, yalnız bazar iqtisadiyyatına arxalanmaq olmaz.

Hazırda Azərbaycanın elmtutumunu sənəd sahələrinin inkişafına ehtiyacı var. Burada men billyələrin tələb olunacağı istehsal sahələrini nəzərdə tuturam. Bəli ki, Polşa və Ruminiya kimli ölkələrdə yüksək texnologiya sahələrində degradasiya müşahidə olunur, oradakı tələbə və alımlar öz elmi araşdırılmasını istehsalatda tətbiq edə bilirlər. Azərbaycan bütün bününləri nəzərə almışdır.

- **Siz bu yaşda hələ də hər gün instituta işə gelir, elmə məşğul olursunuz. Qazandıqlarınızın nəhayətləri nəzərə alsaq, özünüzü xoşbəxt hesab edirsinizmi?**

- Hesab edirəm ki, manım heyətə baxtım getirib. Ətrafdə bir çox baxtı gatirmeyən istəddələr və bacarıqlı insanları görürəm. Bizim ilə Bakıdan İranə köçündən heymətiz. Vəlifənən 1946-ci ildə daimi yaşayış yeri kimi Nyu-Yorka köçüb. Men də onların yanında yaşamaq istədim. Olduğumda, Kolumbiya Universitetinə məktub yazaraq işləmə olunmağımı xahiş etdim və mülliifliliyi işli təklif olundu. Bunu ona görə xatırladıım ki, mən hələ də çəkilişən dövrdə.

- **Siz bu yaşda hələ də hər gün instituta işə gelir, elmə məşğul olursunuz. Qazandıqlarınızın nəhayətləri nəzərə alsaq, özünüzü xoşbəxt hesab edirsinizmi?**

- Hesab edirəm ki, manım heyətə baxtım getirib. Ətrafdə bir çox baxtı gatirmeyən istəddələr və bacarıqlı insanları görürəm. Bizim ilə Bakıdan İranə köçündən heymətiz. Vəlifənən 1946-ci ildə daimi yaşayış yeri kimi Nyu-Yorka köçüb. Men də onların yanında yaşamaq istədim. Olduğumda, Kolumbiya Universitetinə məktub yazaraq işləmə olunmağımı xahiş etdim və mülliifliliyi işli təklif olundu. Bunu ona görə xatırladıım ki, mən hələ də çəkilişən dövrdə.